



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun  
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
2010-cu ilin 1-ci müsabiqəsinin (EIF-2010-1(1)) qalibi olmuş  
və yerinə yetirilmiş layihə üzrə

### YEKUN ELMİ-TEXNİKİ HESABAT

Layihənin adı: Harmonik analizin integral operatorlarının bəzi funksional fəzalarda məhdudluğu və  
tətbiqləri

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Hacıyev Akif Cəfər oğlu

Qrantın məbləği: 60 000 manat

Layihənin nömrəsi: EIF-2010-1(1)- 40/06-M-36

Müqavilənin imzalanma tarixi: 26 aprel 2011-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 24 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 may 2011-ci il – 1 may 2013-ci il

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

Diqqət! Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş buraxılır

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:

1 Layihənin həyata keçirilməsi üzrə yerinə yetirilmiş işlər, istifadə olunmuş üsul və yanaşmalar

Layihədə əsasən harmonik analizin bir çox mühüm integral operatorlarının müxtəlif tipli funksional fəzalarda məhdudluğu isbat edilmiş və bəzi sərhəd məsələlərinə tətbiq olunmuşdur. Təqdim olunan layihədə qarşıya qoyulan problem maksimal funksiya, kəsr maksimal funksiya, Riss potensialı, Kalderon-Zigmund sinqlular integrallarının çekili Lebeq fəzasında, çekili və dəyişən dərəcəli ümumiləşmiş Morri fəzalarında, Morri tipli fəzalarda, məhdud orta ossilyasiya fəzalarında məhdudluğu məsələsi araşdırılmışdır. Alınmış nəticələrdən elliptik, parabolik və müəyyən qarışq tip xüsusi törəməli diferensial tənliklərin həllərinin araşdırılmasında istifadə olunmuşdur. Həmçinin, klassik Hardi operatorunun da dəyişən dərəcəli çekili Lebeq fəzasında məhdudluğu məsələsi də öz həllini tapmışdır. Dəyişən dərəcəli fəzalar nəzəriyyəsində alınmış bəzi nəticələr layihənin plandan əlavələr hissəsinə aid edilə bilər.

Dəyişən dərəcəli fəzalar nəzəriyyəsində alınmış nəticələr maye mexanikasının elektrorealoji

mayelər adlanan bölməsinə tətbiq olunur. Bu isə alınmış nəticələrin öz növbəsində fizika elminin elektrik bölməsində olan bir çox məlum tənlikləri özündə saxlayan sixilmamış mayenin tam modelinə tətbiqi deməkdir.

Qeyd edək ki, tədqiqat zamanı müxtəlif funksional fəzalar arasında daxilolma teoremlərindən, funksional analizin bəzi üsullarından və harmonik analizin məlum fakt və üsullarından istifadə olunmuşdur.

2 Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (faizlə qiymətləndirməli)

Layihə mövzusu üzrə planda nəzərdə tutulmuş işlər 100% yerinə yetirilmişdir. Hətta plandan əlavə olan müəyyən elmi işlər də yerinə yetirilmişdir.

3 Hesabat dövründə alınmış elmi nəticələr (onların yenilik dərəcəsi, elmi və təcrübi əhəmiyyəti, nəticələrin istifadəsi və tətbiqi mümkün olan sahələr aydın şəkildə göstərilməlidir)

Hesabat dövründə bir çox elmi nəticələr alınmışdır ki, onlardan da bəzilərini qeyd edək:

- 1) Maksimal, kəsr maksimal, Riss potensialı və Kalderon-Zigmund sinqulyar integrallar operatorunun ümumiləşmiş Morri fəzasında məhdudluğunu isbat edilmişdir.
- 2) Karnot qrupunda və Furye-Bessel hipergrupunda təyin olunmuş Riss potensialı üçün Steyn-Veys tipli bərabərsizliklərin alınması göstərilmişdir.
- 3) Lokal cəmlənən funksiyaların birinci tərtib və yüksək tərtibli orta ossilyasiyaları terminlərində əvvəller öyrənilmiş metrik xarakteristikaların köməyi ilə yeni funksional fəzalar daxil edilmişdir.
- 4) Alınmış fəzaların öyrənilməsi və bu fəzaların məlum fəzalarla əlaqələrinin tədqiq edilmişdir.
- 5) Maksimal sinqulyar integral operatorun orta ossilyasiya fəzalarında öyrənilməsi.
- 6) Çoxölçülü Hardi operatorunun çekili və dəyişən dərəcədən cəmlənən Lebeq fəzasında məhdudluğunu isbat edilmişdir.
- 7) Ümumiləşmiş Riss potensiallarının dəyişən dərəcəli Lebeq fəzalarında məhdudluğunu öyrənilmişdir.
- 8) Rikkati tipli adi diferensial tənliyin həllinin varlığı məsələsinin araşdırılmışdır.
- 9) Hamarlığı ölçən maksimal funksiyanın köməyi ilə sinqulyar integralın lokal və global xassələri öyrənilmişdir.
- 10) Laplas-Bessel diferensial operatorun doğurduğu ümumiləşmiş Morri fəzasında maksimal, Riss potensialı və singulyar integral operatorun məhdudluğunu isbat edilmişdir.

Alınmış nəticələrin həm adi diferensial tənliklər nəzəriyyəsində, həm də xüsusi törəmeli diferensial tənliklər nəzəriyyəsində müəyyən tətbiqləri vardır. Sinqulyar integral operatorların orta ossilyasiya fəzalarında öyrənilmiş xassələrini tətbiq etməklə VMO-əmsallı yüksək tərtibli elliptik diferensial operatörler üçün aprior qiymətləndirmələr alınmışdır.

Xüsusi törəmeli diferensial tənliklərin sərhəd qiyməti üsulları ilə araşdırılması zamanı müəyyən integral operatorlar meydana çıxır ki, diferensial tənliyin öyrənilməsi üçün həmin integral operatorların bu və ya digər funksional fəzalarda tədqiq edilməsi zərureti əmələ gəlir. Nəticədə bu istiqamətdə olan elmi nəticələr yaranır ki, bu da müxtəlif funksional fəzaların xüsusiyyətlərini bu istiqamətdə olan işlər ilə əlaqələndirir. Məsələn, dəyişən dərəcəli çekili Lebeq fəzasında birölcülü Hardi operatoruna baxılması Rikkati tipli adi diferensial tənliyin həll olunması məsələsinə gətirib çıxarır.

Digər tərəfdən son zamanlar bu fəzaların araşdırılması maye mexanikasının bəzi məsələlərinə baxılmasına da gətirib çıxardı. Belə ki, maye mexanikasının elektrorealozi mayelər adlanan sahəsində bir çox nəzəri və ədədi nəticələri göstərmək olar. Qeyd edək ki, bu nəzəriyyədə sixilmamış mayelərin tam riyazi modeli verilmişdir. Bu isə öz növbəsində fizikanın bir çox məlum qanunlarının özündə saxlayır.

4

Layihə üzrə elmi nəşrlər (elmi jurnallarda məqalələr, monoqrafiyalar, icmalar, konfrans materiallarında məqalələr, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa göndərilmişləri ayrılıqda qeyd etməklə, uyğun məlumat - jurnalın adı, nömrəsi, cildi, səhifələri, nəşriyyat, indeksi, Impact Factor, həmmüəlliflər və s. bunun kimi məlumatlar - ciddi şəkildə dəqiqlik olaraq göstərilməlidir) (*surətlərini kağız üzərində və CD şəklində əlavə etməli!*)

Layihə üzrə çap olunmuş məqalələr:

1. A. D. Gadzhiev, V. S. Guliyev, A. Serbetci and E. V. Guliyev. *The Stein-Weiss type inequality for B-Riesz potentials.* **Journal of Mathematical Inequalities**, (2011), vol. 5, no. 1, 87-106. (Impact Factor- 0,220 )
2. A. D. Gadzhiev, O. Duman, A. Ghorbanalizadeh. *Ideal convergence of k-positive linear operators.* **Journal of Function Spaces and Applications**, 2012, Art. ID 178316, 12 pp. (Impact Factor- 0,667)
3. R. M. Rzaev, A. B. Imanova. *Some boundary properties of Cauchy type integral in terms of mean oscillation.* **WSEAS Transactions on Mathematics**, 11 (2) (2012), 135-145.
4. R. M. Rzaev, A. M. Musayev. *On approximation of functions by Mellin singular integrals.* **Trans. Natl. Acad. Sci. Azerb. Ser. Phys.-Tech. Math. Sci.**, 32 (1) (2012), 107-116.
5. Р. М. Рзаев, А. М. Мусаев. О порядке приближения локально суммируемых функций сингулярными интегралами Меллина. **Актуальные проблемы естественных и гуманитарных наук**, 3(38) (2012), с. 9-12.
6. R. M. Rzaev. *Properties of singular integrals in terms of maximal functions measuring smoothness.* **Eurasian Math. Journal**, 3(4) (2012), 1-13. (Impact Factor- 0,060)
7. R. A. Bandaliev. *Compactness criteria in weighted variable Lebesgue spaces.* **News of the Chechen State University**, 2011, no. 1, 5-9.
8. R. A. Bandaliev, K. K. Omarova. *Two-weight norm inequalities for certain singular integrals.* **Taiwanese Journal of Mathematics**, 2012, no. 2, 713-732. (Impact Factor- 0,630)
9. R. A. Bandaliev. *Embedding between variable exponent Lebesgue spaces with measures.* **Azerbaijan Journal of Mathematics**, 2012, vol. 2, no. 1, 111-116.
10. R. A. Bandaliev. *Application of multidimensional Hardy operator and its connection with a certain nonlinear differential equation in weighted variable Lebesgue spaces.* **Annals of Functional Analysis**, 2013, vol. 4, no. 2, 118-130. (Impact Factor- 0,290)
11. A. Gogatishvili, R. Ch. Mustafayev. *On a theorem of Muckenhoupt-Wheeden in generalized Morrey spaces.* **Eurasian Mathematical Journal**, 2 (2) 2011, 134-138. (Impact Factor- 0,060)
12. V. S. Guliyev and R. Ch. Mustafayev. *Boundedness of the anisotropic maximal and anisotropic singular integral operators in generalized Morrey spaces.* **Acta Mathematica Sinica-English series**, 27 (12), 2011, 2361-2370. (Impact Factor-0,420 )
13. Ali Akbulut, V.S. Guliyev and R. Ch. Mustafayev. *On the boundedness of the maximal operator and singular integral operators in generalized Morrey spaces.* **Mathematica Bohemica**, 137 (1) 2012, 27-43. (Impact Factor- 0,220)
14. A. Gogatishvili, R.Ch. Mustafayev. *Equivalence of norms of Riesz potential and fractional maximal function in generalized Morrey spaces.* **Collect. Math.**, 63 (2012), no. 1, 11-28. (Impact Factor- 0,610)

15. R.Ch. Mustafayev. *On boundedness of sublinear operators in weighted Morrey spaces.* **Azerbaijan Journal of Mathematics**, 2012, vol. 2, no. 1, 63-75.
16. A. Gogatishvili, R.Ch. Mustafayev and L.-E. Persson. *Some new iterated Hardy-type inequalities.* **Journal of Function Spaces and Applications**, vol. 12 (2012), Article ID 734194, 30 pp. (Impact Factor- 0,667)
17. A. Gogatishvili, R.Ch. Mustafayev. *New pre-dual space of Morrey space.* **Journal of Mathematical Analysis and Applications**, 397 (2013), 678-692. (Impact Factor-0,870)
18. V.S. Guliyev, Seymur S. Aliyev, Turhan Karaman. *Boundedness of commutator of sublinear operators generated by Calderon-Zygmund operators on generalized Morrey spaces.* **Abstract and Applied Analysis**, vol. 2011, Art. ID 356041, 18 pp. doi:10.1155/2011/356041. (Impact Factor- 1,318)
19. V.S. Guliyev, A. Serbetci, Ali Akbulut, Y.Y. Mammadov. *Besov and Lizorkin-Triebel spaces for the multidimensional Fourier-Bessel transform.* **Eurasian Mathematical Journal**, 2 (3) 2011, 42-66. (Impact Factor- 0,060)
20. V.S. Guliyev, Seymur S. Aliyev, Turhan Karaman, Parviz Shukurov. *Boundedness of sublinear operators and commutators on generalized Morrey spaces.* **Integral Equations and Operator Theory**, vol. 71, Issue 3 (2011), p. 327-355. (Impact Factor- 0,550)
21. V.S. Guliyev, J. Hasanov, Yusuf Zeren. *Necessary and sufficient conditions for the boundedness of the Riesz potential in modified Morrey spaces.* **Journal of Mathematical Inequalities**, 5 (4) 2011, 491-506. (Impact Factor- 0,220)
22. V.S. Guliyev, A. Serbetci and I. Ekincioglu. *On the boundedness of the anisotropic potentials with rough kernels associated with the Laplace-Bessel differential operator in the Lorentz spaces.* **Integral Transforms and Special Functions**, 22 (12) 2011, 919-935. (Impact Factor- 0,520)
23. V.S. Guliyev, N. Garakhanova and I. Ekincioglu. *Pointwise and integral estimates for the fractional integrals on the Laguerre hypergroup.* **Mathematical Inequalities and Applications**, 12 (3) 2012, 513-524. (Impact Factor- 0,560)
24. V.S.Guliyev, Y.Y.Mammadov. *Riesz potential on the Heisenberg group and modified Morrey spaces.* **Analele Stiintifice ale Universitatii Ovidius Constanta, Seria Matematica**, 20 (1) 2012, 189-212. (Impact Factor- 0,100)
25. V.S. Guliyev, Seymur S. Aliyev. *Boundedness of parametric Marcinkiewicz integral operator and their commutators on generalized Morrey spaces.* **Georgian Math. J.**, 19 (2012), 195-208. %~ DOI 10.1515/gmj-2012-0008. (Impact Factor- 0,262)
26. V.S. Guliyev, K. Rahimova. *Parabolic fractional maximal operator and modified parabolic Morrey spaces.* **Journal of Function Spaces and Applications**, 2012, Article ID 543475, 20 pages, 2012. doi:10.1155/2012/543475. (Impact Factor- 0,667)
27. V.S. Guliyev. *Generalized weighted Morrey spaces and higher order commutators of sublinear operators.* **Eurasian Mathematical Journal**, vol. 3, Number 3 (2012), 27 - 55. (Impact Factor- 0,060)
28. V.S. Guliyev, Parviz Shukurov, Adams type result for sublinear operators generated by Riesz potentials on generalized Morrey spaces. **Transactions of NAS of Azerbaijan**, 32 (1) 2012, 61-70.
29. V.S. Guliyev, K.R. Rahimova, *Parabolic fractional maximal operator in parabolic generalized Morrey spaces.* **Proceedings of IMM of NAS of Azerbaijan**, 2012, vol. 37 (XLV), pp. 61-76.
30. V.S. Guliyev, Parviz Shukurov. *On the boundedness of the fractional maximal operator, Riesz potential and their commutators in generalized Morrey spaces.* **Advances in Harmonic Analysis and Operator Theory, Series: Operator Theory: Advances and**

- Applications**, Vol. 229, 2013, 175-194.
31. V.S. Guliyev, J. Hasanov, Stefan Samko. *Maximal, potential and singular operators in the local "complementary" variable exponent Morrey type spaces*. **Journal of Mathematical Analysis and Applications**, 401 (1) 2013, 72-84. <http://dx.doi.org/10.1016/j.jmaa.2012.03.041>. (Impact Factor- 0,870)
32. A. Akbulut, V.S. Guliyev, Sh.A. Muradova. *Boundedness of the anisotropic Riesz potential in anisotropic local Morrey-type spaces*. **Complex variables and elliptic equations**, 58 (02) 2013, 259-280. % DOI: 10.1080/17476933.2011.575465. (Impact Factor- 0,532)
33. V.S.Guliyev, A. Eroglu, Y.Y.Mammadov. *Riesz potential on the Heisenberg group and generalized Morrey spaces*. **Journal of Mathematical Sciences**, Vol. 189, No. 3, March, 2013, 365-382. (Impact Factor- 0,080)
34. V.S. Guliyev, L. Softova. *Global regularity in generalized Morrey spaces of solutions to nondivergence elliptic equations with VMO coefficients*. **Potential Analysis**, 38 (4) 2013, 1-23. DOI 10.1007/s11118-012-9299-4. (Impact Factor- 0,943)
35. A. Akbulut, V.S. Guliyev and M. Dziri. *Weighted norm inequalities for the  $g$ -Littlewood-Paley operators associated with Laplace-Bessel differential operators*. **Mathematical Inequalities and Applications**, vol. 16, Issue 4, 2013, 1-20. <http://files.ele-math.com/preprints/mia-3170-pre.pdf>. (Impact Factor- 0,560)
36. V. S. Guliyev, F. A. Isayev. *The two-weighted inequalities for sublinear operators generated by  $B$ -singular integrals in weighted Lebesgue spaces*. **Acta Appl. Math.** 124 (1), 2013, 1-18. DOI 10.1007/s10440-012-9789-9. (Impact Factor- 0,899)
37. V.S. Guliyev, *Local generalized Morrey spaces and singular integrals with rough kernel*. **Azerbaijan Journal of Mathematics**, vol. 3, no. 2 (2013), 1-17. <http://azjm.org/index.php/azjm/article/view/160>

Layihə üzrə çapa qəbul olunmuş məqalələr:

1. R. A. Bandaliev. *On one weighted inequalities for convolution type operator*. **Hacettepe journal of Mathematics and Statistics**, 2012 (accepted). (Impact Factor- 0,130)
2. P. A. Бандалиев. О структурных свойствах весового пространства  $L_{p(x),\omega}$  для  $0 < p(x) < 1$ . **Математические заметки**. 2013 (принята к публикации). (Impact Factor-0,295 )
3. V.S. Guliyev, Y. Sawano, *Linear and sublinear operators on Generalized Morrey spaces with non-doubling measures*. **Publicationes Mathematicae Debrecen**, vol. 83, 2013, no. 3, 1-17. (Impact Factor- 0,358)
4. V.S. Guliyev, Y.Y. Mammadov, *Boundedness of fractional maximal operators on generalized Morrey space in Heisenberg group*. **Indian Journal of Pure and Applied Mathematics**, Vol. 44, Issue 2, April 2013 (in print) (Impact Factor- 0,294)
5. V.S. Guliyev, L. Softova, *Generalized Morrey regularity for parabolic equations with discontinuity data*. **Proceedings of the Edinburgh Mathematical Society**, 2013 (accepted). (Impact Factor- 0,679).

5 İxtira və patentlər, səmərələşdirici təkliflər  
(burada doldurmalı)

6 Layihə üzrə ezamiyyətlər (ezamiyyə baş tutmuş təşkilatın adı, şəhər və ölkə, ezamiyyə tarixləri, həmçinin

ezamiyyə vaxtı baş tutmuş müzakirələr, görüşlər, seminarlarda çıxışlar və s. dəqiq göstərilməlidir)  
(burada doldurmali)

7 Layihə üzrə elmi ekspedisiyalarda iştirak (əgər varsa)  
(burada doldurmali)

8 Layihə üzrə digər tədbirlərdə iştirak  
(burada doldurmali)

9 Layihə mövzusu üzrə elmi məruzələr (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s. çıxışlar) (məlumat tam şəkildə göstərilməlidir: a) məruzənin növü: plenar, dəvətli, şifahi və ya divar məruzəsi; b) tədbirin kateqoriyası: ölkədaxili, regional, beynəlxalq)

Layihə mövzusu üzrə bir çox elmi məruzələr- həm ölkədaxili, həm də beynəlxalq xarakterli çıxışlar baş tutmuşdur. Belə ki, 2011-2013-cü illər ərzində akad. A. C. Hacıyevin Türkiyə Respublikasında, prof. V.S.Quliyevin Türkiyə Respublikasında, Almaniya Federativ Respublikasının Fridrix-Şiller Universitetində (Yena), İtaliyanın Padova Universitetində (Padova), Çexiya Respublikasının Riyaziyyat İnstitutunda, Qazaxistan Respublikasında, prof. R. M. Rzayevin Türkiyə Respublikasında, dos. R. Ə. Bəndəliyevin Rusiya Federasiyasında, Ukrayna Respublikasında, Gürcüstan Respublikasında, dos. R. Ç. Mustafayevin Türkiyə Respublikasında, Çexiya Respublikasının Riyaziyyat İnstitutunda, dos. C. C. Həsənovun Rusiya Federasiyasında olan elmi məruzələrini qeyd etmək olar.

10 Layihə üzrə əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar, komplektləşdirmə məməkulatları

Layihə mövzusu üzrə aşağıdakı cihaz və qurğu əldə olunmuşdur:

1. **Noutbuk, Model: HP Pavilion dv7-6153er** (Core i7-2630QM 2.0GHz, 8GB DDR3, 1TB HDD, DVD+/-RW, 1GB ATI RN HD6770M, 802.11 b/g/n WLAN, BT, 17.3 HD+ w/CAM display, Win7 Home Prem 64 Rus, 6C Batt, Dark Umber, S/N: 5CH1342YB0, Product No. QC606EA#ACB);
2. **2 ədəd Xarici USB yaddaş** (Model: **4GB USB Toshiba Flash drive**).

11 Yerli həmkarlarla əlaqələr

Layihə mövzusu üzrə yerli həmkarlardan prof. S. K. Abdullayevi, prof. A. C. Cəbrayılovu, prof. Ə. B. Əliyevi, prof. H. Aslanovu, , prof. B. T. Bilalovu, dos. Y. Y. Məmmədovu, dos. F. İ. Məmmədovu, dos. A. M. Nəcəfov, dos. N. Ə. İlyasovu, dos. M. Q. Hacıbəyovu, dos. Z. V. Səfərovu, dos. A. M. Musayevi və başqalarını göstərmək olar.

12 Xarici həmkarlarla əlaqələr

Layihə mövzusu üzrə xarici həmkarlardan prof. V. İ. Burenkov, prof. S. Q. Samko, prof. İ. İ. Şarapudinov, prof. V. M. Kokilaşvili, prof. T. Kopaliani, prof. A. Gogatişvili, prof. L. E. Persson, prof. L. Softova, prof. Y. Sawano, dos. A. Serbetci, dos. I. Ekincioglu, dos. Y. Zeren, dos. A. Akbulut, dos. M. Dziri və başqalarını göstərmək olar.

13 Layihə mövzusu üzrə kadr hazırlığı (əgər varsa)

Layihə mövzusu üzrə iki kadr hazırlığı baş tutmuşdur. Onlardan Əliyev Seymur Sahib oğlu 2012-ci ildə "Ümumiləşmiş Morri fəzasında elliptik tənliklər üçün aprior qiymətləndirmələr" mövzusunda riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmiş, Turhan Karaman 2012-ci ildə Ankara Universitetində "Bir sınıf subxətti operatorlarının ümumiləşmiş çəkili

Morri fəzalarında məhdudluğunu”, digəri Muradova Şəmsiyyə Əhliman qızı isə Morri fəzaları istiqamətində bəzi integrəl operatorların qiymətləndirilməsi mövzusunda dissertasiya işinin müdafiəsi ərefəsindədir.


14 Sərgilərdə iştirak (əgər baş tutubsa)  
(burada doldurmali)

15 Təcrübəartırmada iştirak və təcrübə mübadiləsi (əgər baş tutubsa)  
(burada doldurmali)


16 Layihə mövzusu ilə bağlı elmi-kütləvi nəşrlər, kütləvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış internet səhifələri və s. (məlumatı tam şəkildə göstərilməlidir)  
(burada doldurmali)

**SİFARIŞÇI:**  
Elmin İnkişafı Fondu


Baş məsləhətçi  
Həsənova Günel Cahangir qızı

  
(imza)  
“ \_\_\_\_ 2013-ci il

Baş məsləhətçi  
Babayeva Ədilə Əli qızı

  
(imza)  
“ \_\_\_\_ 2013-ci il

**İCRAÇI:**  
Layihə rəhbəri  
Hacıyev Akif Cəfər oğlu

  
(imza)  
“ \_\_\_\_ 2013-ci il



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun  
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi  
məqsədi ilə qrantların verilməsi üzrə  
2010-cu ilin 1-ci müsabiqəsinin (EIF-2010-1(1)) qalibi olmuş  
və yerinə yetirilmiş layihə üzrə

### ALINMIŞ NƏTİCƏLƏRİN ƏMƏLİ (TƏCRÜBİ) HƏYATA KEÇİRİLMƏSİ VƏ LAYİHƏNİN NƏTİCƏLƏRİNDƏN GÖLƏCƏK TƏDQİQATLARDА İSTİFADƏ PERSPEKTİVLƏRİ HAQQINDA MƏLUMAT VƏRƏQİ (Qaydalar üzrə Əlavə 16)

Layihənin adı: Harmonik analizin integral operatorlarının bəzi funksional fəzalarda məhdudluğunu və tətbiqləri

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Hacıyev Akif Cəfər oğlu

Qrantın məbləği: 60 000 manat

Layihənin nömrəsi: EIF-2010-1(1)- 40/06-M-36

Müqavilənin imzalanma tarixi: 26 aprel 2011-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 24 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 may 2011-ci il – 1 may 2013-ci il

#### 1. Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi

1 Layihənin əsas əməli (təcrübi) nəticələri, bu nəticələrin məlum analoqlar ilə müqayisəli xarakteristikası

Alınmış nəticələrdən elliptik, parabolik və müəyyən qarışq tip xüsusi törəməli diferensial tənliklərin həllərinin araşdırılmasında istifadə olunmuşdur. Həmçinin, klassik Hardi operatorunun da dəyişən dərəcəli çəkili Lebeq fəzasında məhdudluğunu məsələsi də öz həllini tapmışdır. Dəyişən dərəcəli fəzalar nəzəriyyəsində alınmış bəzi nəticələr layihənin plandan əlavələr hissəsinə aid edilə bilər. Dəyişən dərəcəli fəzalar nəzəriyyəsində alınmış nəticələr maye mexanikasının elektrorealozi mayelər adlanan bölməsinə tətbiq olunur. Bu isə alınmış nəticələrin, öz növbəsində fizika elminin elektrostatika bölməsində olan bir çox məlum tənlikləri özündə saxlayan sixilməyan mayenin tam modelinə tətbiqi deməkdir. Bu mayelərin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, onlar öz özüllüklerini kifayət qədər sürətlə dəyişə bilir. Başqa sözlə bu mayelər öz mexaniki xassələrini xarici elektrik sahəsinin təsiri altında çox sürətlə dəyişə bilir. Belə mayelərə misal olaraq litium polimetakrilatı göstərmək olar. Bu model öz daxilində termodinamikanın ikinci qanununu, kütlələrin tarazlıq qanununu saxlayır. Həmçinin, bu mayeləri təsvir edən tənliklərin içərisində kvazi-statik Maksvell tənlikləri də iştirak edirlər. Ona görə də layihə işində alınmış nəticələr bu nöqtəyi nəzərdən, ən azı tərəfiyin həllinin varlığı tərəfindən maraq kəsb

edir.

Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi haqqında məlumat (istehsalatda tətbiq (tətbiqin aktını əlavə etməli); tədris və təhsildə (nəşr olunmuş elmi əsərlər və s. – təhsil sisteminə tətbiqin aktını əlavə etməli); bağlanmış xarici müqavilələr və ya beynəlxalq layihələr (kimlə bağlanıb, müqavilənin və ya layihənin nömrəsi, adı, tarixi və dəyəri); dövlət proqramlarında (dövlət orqanının adı, qərarın nömrəsi və tarixi); ixtira üçün alınmış patentlərdə (patentin nömrəsi, verilmə tarixi, ixtiranın adı); və digərlərində)

Layihə işi nəzəri xarakter daşıyır. Belə ki, ola bilər ki, gələcəkdə tədris xarakterli bəzi xüsusi kurs monoqrafiyası işlənilsin.

## 2. Layihənin nəticələrindən gələcək tədqiqatlarda istifadə perspektivləri

Nəticələrin istifadəsi perspektivləri (fundamental, tətbiqi və axtarış-innovasiya yönlü elmi-tədqiqat layihə və proqramlarında; dövlət proqramlarında; dövlət qurumlarının sahə tədqiqat proqramlarında; ixtira və patent üçün verilmiş ərizələrdə; beynəlxalq layihələrdə; və digərlərində)

Layihə işinin nəticələri fundamental sahələrdə kifayət qədər perspektivli nəticələrdir. Bu nəticələrdən beynəlxalq layihələrdə də səmərəli şəkildə istifadə oluna bilər. Belə ki, alınmış nəticələr Harmonik analiz bölməsinin aproksimasiya nəzəriyyəsinə, funksional fəzalar və bu fəzalarda bəzi integral və supremal operatorların qiymətləndirilməsi, daxil olma teoremləri nəzəriyyəsinə, aprior qiymətləndirmələr və s. sahələrdə perspektiv vəd edən nəticələrdir.

**SİFARIŞÇI:**

Elmin İnkışafı Fondu

Baş məsləhətçi

Həsənova Günel Cahangir qızı

(imza)

"—" 2013-ci il-

**İCRAÇI:**

Layihə rəhbəri

Hacıyev Akif Cəfər oğlu

(imza)

"—" 2013-ci il

**Baş məsləhətçi**

Babayeva Ədilə Əli qızı

(imza)

"—" 2013-ci il



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMIN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafi Fonduun  
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
2010-cu ilin 1-ci müsabiqəsinin (EIF-2010-1(1)) qalibi olmuş  
və yerinə yetirilmiş layihə üzrə

### ALINMIŞ ELMİ MƏHSUL HAQQINDA MƏLUMAT (Qaydalar üzrə Əlavə 17)

Layihənin adı: Harmonik analizin integral operatorlarının bəzi funksional fəzalarda məhdudluğunu və  
tətbiqləri

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Hacıyev Akif Cəfər oğlu

Qrantın məbləği: 60 000 manat

Layihənin nömrəsi: EIF-2010-1(1)- 40/06-M-36

Müqavilənin imzalanma tarixi: 26 aprel 2011-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 24 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 may 2011-ci il – 1 may 2013-ci il

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

#### 1. Elmi əsərlər (sayı)

| №  | Tamlıq dərəcəsi<br>Elmi məhsulun növü           | Dərc olunmuş | Çapa qəbul<br>olunmuş və ya<br>çapda olan | Çapa göndərilmiş |
|----|---|--------------|---|------------------|
|    |   |              |   |                  |
| 1. | Monoqrafiyalar<br>həmçinin, xaricdə çap olunmuş |              |   |                  |
| 2. | Məqalələr<br>həmçinin xarici nəşrlərdə          | 37<br>29     | 5<br>5                                    |                  |

|    |  |  |  |  |
|----|--|--|--|--|
| 3. | Konfrans materiallarında məqalələr<br><br>O cümlədən, beynəlxalq konfras materiallarında |  |  |  |
| 4. | Məruzələrin tezisləri<br><br>həmçinin, beynəlxalq tədbirlərin toplusunda                 |  |  |  |
| 5. | Digər (icmal, atlas, kataloq və s.)  |  |  |  |

## 2. İxtira və patentlər (sayı)

| No | Elmi məhsulun növü              | Alınmış | Verilmiş | Ərizəsi verilmiş |
|----|---------------------------------|---------|----------|------------------|
| 1. | Patent, patent almaq üçün ərizə |         |          |                  |
| 2. | İxtira                          |         |          |                  |
| 3. | Səmərələşdirici təklif          |         |          |                  |

## 3. Elmi tədbirlərdə məruzələr (sayı)

| No | Tədbirin adı (seminar, dəyirmə masa, konfrans, qurultay, simpozium və s.) | Tədbirin kateqoriyası (ölkədaxili, regional, beynəlxalq) | Məruzənin növü (plenar, dəvətli, şifahi, divar) | Sayı |
|----|---|--|---|------|
| 1. |   |  |   |      |
| 2. |   |  |   |      |
| 3. |   |  |   |      |

**SİFARIŞÇI:**

Elmin İnkişafı Fondu

Baş məsləhətçi

Həsənova Günel Cahangir qızı

(imza)

"—" 2013-ci il

**İCRAÇI:**

Hacıyev Akif Cəfər oğlu

(imza)

"—" 201\_-ci il

Baş məsləhətçi

Babayeva Ədilə Əli qızı



(imza)

"—" 201-ci il

